



Qardaşlığın təntənəsi



İlham Əliyevin Özbəkistana səfəri Azərbaycana yüksək ehtiramın təəcəssümü və dövlətlərarası münasibətlərin sarsılmaz təməllərə söykənməsinin təsdiqi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri həm iki ölkə arasında əlaqələrin daha da güclənməsi, həm də türk dünyasının həmrəyliyi baxımından böyük siyasi hadisə oldu. Olduqca səmimi və yüksək siyasi atmosferdə keçən bu səfər Azərbaycanla Özbəkistanın sarsılmaz qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bir daha təsdiq olundu ki, hər iki dövlət münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq milli dəyərlərə nə qədər böyük əhəmiyyət verir.

Özbəkistanda Heydər Əliyevin xatirəsi uca tutulur

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan yüksək ehtiramın, iki xalqın qardaşlığının və dostluğunun təzahürü kimi tarixə düşdü. Bu meydan, həmçinin meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması Azərbaycan xalqının Ümmümilli Liderinin xatirəsinə və xalqımıza olan həqiqi qardaşlıq münasibətinin göstəricisidir. "Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir" - bunu Prezident İlham Əliyev iyunun 21-də Heydər Əliyev Meydanının açılışında bildirib.

Azərbaycan Qafqazda Dördüncü Sənaye İnqilabının aparıcı qüvvəsidir

Dördüncü Sənaye İnqilabı dünyada gedən iqtisadi proseslərə müəyyən təsir göstərir. Mahiyyət etibarilə iqtisadiyyatda mühüm çevrilişlərə imza atan bu inqilab əvvəlki islahatlardan fərqli olaraq həyat və iş tərzimizi, istirahətimizi, ünsiyyətimizi və hətta davranışlarımızı belə dərinləşdirir.

Bununla belə cəmiyyətimiz dördüncü inqilab haqqında ən azından müəyyən ilkin məlumatlara malik olmalıdır. Bilməliyə ki, istehsal yenidən qurulacaq və ona fərqli tərzdə yanaşılacaq, yeni texnologiyalar istehsalata alışıdığımızdan daha sürətlə və kütləvi tətbiq ediləcək, biznes-proseslər avtomatlaşdırılacaq və süni intellektin tətbiqi genişləndirəcək. Dördüncü inqilabın üstünlüklərindən biri istehsalın artırılması olsa da, yeni texnologiyaların, idarəetmədə proqramların və robotların tətbiqi sayəsində iş yerləri ciddi dərəcədə ixtisara düşəcək. Çünki Dördüncü Sənaye İnqilabını xarakterizə edən başlıca amil robotların geniş tətbiqinə rəvac vermək, güclü rəqəbat yaratmaq və bazara yeni fərqli məhsullar çıxarmaqdır.

FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas alınmasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə kömək məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.



Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Elə sizin səfəriniz ərəfsində həm sizinlə, həm də Rusiya Federasiyasının Prezidenti ilə əvvəlki görüşlərimizi xatırlayıram.



Azərbaycan ilə Rumıniya arasında iqtisadi əlaqələr uğurla inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-Ionuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə

uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərə-

rəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olundu.

Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edildi və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.

Meymunçığıyi pandemiya elan edildi

Virus yayılmaqda davam edir

Meymunçığıyi xəstəliyinin yayılması getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəvqəladə hallar komitəsinin ötən gün keçirilən iclasında meymunçığıyi pandemiyaya elan edildi. İclasda qeyd olunub ki, ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

Son olaraq Sinqapur və Cənubi Koreyada ilk yoluxma faktları aşkarlanıb ki, bununla da may ayından bəri virusa 43 ölkədə 2100-dən çox yoluxma hali qeydə alınıb. Cənubi Koreyanın səhiyyə qurumları meymunçığıyini dördpilləli sistem üzrə ikinci dərəcəli yoluxucu xəstəlik kimi təsnifatlandırıb. ÜST-ün məlumatına görə, yoluxma hallarının 80 faizindən çoxu Avropada aşkar edilib. Xəstəlik Şimali Amerika, Cənubi Amerika və Avstraliyada da yayılıb. Xəstəliyə əsasən Mərkəzi və Qərbi Afrika ölkələrinin ucaq hissələrində rast gəlinir. Afrikadan kənarda, hətta ərazilərə səyahət etməyənlərdə də meymunçığıyi aşkarlanır.

Əhməd bəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlənir



Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Elə sizin səfəriniz ərəfəsində həm sizinlə, həm də Rusiya Federasiyasının Prezidenti ilə əvvəlki görüşlərimizi xatırlamışam. Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görüldü. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əla-mətdər haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.

Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqu, bu il yaxşı dinamika nümayiş etdirən ticarət-iqtisadi əlaqələrin, neqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istədim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyət olmadıqı sahələr göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

Bu gün, əlbəttə, regionda vəziyyət, münasibətdən sonrakı vəziyyət, Azərbaycanla Er-



mənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqə regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşılıqlı əlaqələrə son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavirlərinin sədrliyi ilə ikitərəfli işçi qrupu üçün intensivləşməsinə qeyd etmək istədim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçiriləcək. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yükünün və vətəndaşlarının Naqçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, ikinci Qarabağ müharibəsinin başa çatmasından il yarımından çox keçməsinə baxmayaraq, Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiyası çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Fede-

rasiyasının fəal səylərinə də ümid bəsləyirik.

Bir daha xoş gəlmisiniz. Vaxtınızı xoş keçirməyi arzu edirik.

Rusiyanın xarici işlər naziri Sergey LAVROV çıxış edərkən dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

İlk növbədə, Sizə Vladimir Putinin ön səmimi salamlarını və ən xoş arzularını çatdırmaq istəyirəm. O da Sizin səfərinizi yekunlarını və ikitərəfli münasibətlərimizin bütün aspektlərini, regional və beynəlxalq gündəliyə dair etimada əsaslanan səhəblərimizi çox yüksək qiymətləndirir. Əlbəttə, səfərin əsas yekunu qəbul edilmiş sənəd - Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə oldu. Bütövlükdə həmin sənəd bizim münasibətlərimizin yeni keyfiyyətini, bütün əvvəlki illər ərzində toplanmış müsbət təcrübəni təsbit etdi. Biz iki Prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmalar artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzminindəyik.

Baş nazirlərin müavirləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir. Sizin dediyiniz kimi, keçən il ömtəd dövrüysə rekord səviyyədə - təqribən 3,5 milyard dollar olub. Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regional səviyyəsində yeni planlar var. 70-dən çox region Azərbaycanla əməkdaşlıqda

iştiqar edir. Məna dedilər ki, təkə bu il ərzində Udmurtiya, Başqırdistan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər ediblər.

Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər programı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilmiş, qalanları isə sonundakı keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanı. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmışınız.

Regional problemlərə gəlincə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Məna belə gəlir ki, avtomobillərin maksimum komfort şəklində hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsinə necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razı-

laşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xəttilə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram.

Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırladınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar - həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" - bütün bu məkanlar, necə deyirlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabaddə "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyannaməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik.

Dövlət və əməliyyat qonaqpərvərliyə görə bir daha çox sağ olun. Sağ olun.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti-nə salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.

Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq **qərara alıram**:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2022-ci il

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb



Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXX) Azərbaycandakı nümayəndəliyinin başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyinin yeni rəhbəri Draqana Koçi ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a uzunmüddətli əməkdaşlığın bildirib ki, görüşdə Azərbaycan ilə BQXX arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXX-nin Azərbaycanı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku iclasın yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalayıblar



Bakıda Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

İclasda iştirak etmək üçün komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. AZƏRTAC xəbər verir ki, komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Virgil-Daniel Popeskunun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrinin gələcək genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.

O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artdığını bildirdi.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanla Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin

uğurlu fəaliyyətindən bəhs edib. Parlamentlərə arası əlaqələr üzrə dostluq qruplarının, Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini, Buxarestdə və Bakıda biznes forumları və işgüzar görüşlərinin keçirildiyini, bu və digər tədbirlərin əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.

Nazir ümumilikdə enerji, neqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib. Hökumətlərarası birgə komissiyanın bu növbəti iclasının əməkdaşlıq əlaqələrinin genişlənməsində mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsində məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün sözlərini davam etdirildiyini vurğulayıb.

İclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.

İclasın yekunu olaraq S.Babayev və V.D.Popesku Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalayıblar.

Komissiyanın həmsədrləri S.Babayev və V.D.Popesku iclasın yekunlarına, imzalanan sənədə dair brifinq keçirib, yeni əməkdaşlıq sənədinin Azərbaycan və Rumıniyanın əlaqələrinin inkişafında önəmli rol oynayacağına əminlik ifadə ediblər.

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalın artırılması üzrə səylərini dəstəkləyəcək

İyunun 23-də Bakıda maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlik Şurasının 24-cü illik toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri, bankın Rəhbərlik Şurasının hazırkı sədri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının koronavirus pandemiyasının çətinliklərindən uğurla keçərək 2021-ci ildə kapitalını əhəmiyyətli dərəcədə artırdığını deyib, Azərbaycanın bankın inkişafında fəallıq göstərən ölkə kimi onun kapitalının artırılması üzrə səyləri dəstəkləməkdə davam edəcəyini qeyd edib.

Azərbaycanın regionun iqtisadi inkişafına göstərdiyi səylərə sadiq qaldığını vurğulayan S.Şərifov regionda baş verən münaqişələrin yaratdığı çətinliklərə də toxunub. Bildirib ki, sözügedən müharibənin mənfi təsirlərini ən çox region ölkələri hiss edir: "Baş verən hadisələr logistika, əsasən də orzaq məhsullarının daşınması ilə bağlı problemlər yaradır. Hər iki ölkənin mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçıları olması qiymətlərin artımına təsir göstərəcək ümumilikdə global ər-

zaq təhlükəsizliyini təhdid edir. Təəssüf ki, müharibə hələ bitməyib və geopolitik gərginliyin region üzrə nəticələri məlum deyil".

Nazir qeyd edib ki, beynəlxalq maliyyə ölkəmizə COVID-19 pandemiyası və müharibə ilə bağlı bütün çətinlikləri qiymətləndirməlidir. Bütün dünya, o cümlədən ölkəmiz qlobal inflyasiyaya təzyiqləri ilə üzleşib. Azərbaycan hökuməti dövlət başçısının tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlər əsasən ölkəyə idxal olunan orzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Lazımı qərarlar qəbul edilir və onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək.

İllik Toplantıda çıxış edən Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin isə vurğulayıb ki, hazırda Ukraynadakı müharibə səbəbindən dünyada vəziyyət dəyişib və bank indi öz rolunu nə olacağını və gələcək inkişafa necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir. Azərbaycanın QDTİB-in mühüm səhmdarı olduğunu vurğulayan D.Pankin əməkdaşlığın inkişafı üçün yeni imkanların nəzərdən keçirildiyini deyib. Onun sözlərinə görə, xüsusən də bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar var.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asof Hacıyev çıxışında Qara Dəniz Ticarət və İnkişaf Bankını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirakçı qətiyyətini vurğulayıb.

Avropa Yenidönqurma və İnkişaf Bankının (AYİB) ölkə üzrə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Azərbaycanı həyata keçirdikləri layihələrdən bəhs edib, Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihənin icrasına başlanıldığını deyib: "Bu il günəş və külək enerjisi sahəsində daha iki layihə işə salınacaq. Bank Azərbaycanda "yaşıl iqtisadiyyat"ı dəstəkləməkdə davam edəcək".

"Nordik İnvestisiya Bankı"nın baş katibi Heikki Kantel isə təmsil etdiyi qurumun Azərbaycana birbaşa maliyyə dəstəyi göstərə biləcəyini söyləyib. Onun sözlərinə görə, "Nordik İnvestisiya Bankı"nın Azərbaycanla əməkdaşlıq edərək bu bank vasitəsilə Azərbaycanda layihələrin icrasına maliyyə dəstəyi göstərilir. Bu günədək "Nordik İnvestisiya Bankı" QDTİB-ə 1,5 milyon avro dəyərində kredit verib.

İllik Toplantıda müşahidəçi qismində iştirak edən Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Ofisinin rəhbəri Matsey Çura, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi

Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte və digərliyi çıxışlarında Azərbaycanın bankın Rəhbərlik Şurasına sədrliyini yüksək qiymətləndiriblər, Qara dəniz regionu ölkələrinin inkişafı, ticarət və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

İyun ayının 24-də isə illik Toplantı çərçivəsində QDTİB, Azərbaycan biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalanmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" adlı biznes forum təşkil ediləcək.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlər arası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlər verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətli maliyyələşdirilməsində iştirak edir.



Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti TÜRK PA-nın XI plenar sessiyasında iştirak edəcək

İyunun 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti TÜRK PA-nın XI plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfərə gedib.

Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Nizami Cəfərov, Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

İssik-Kul Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Joqorku Keneşin sədr müavini Ulan Primov, ölkənin xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Azərbaycanın



Qırğızstandakı səfəri Lətif Qəndilov, TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğızstanda keçiriləcək tədbirdə Milli Məclisin Sədri çıxış edəcək, sessiyada iştirak edən nümayəndə heyətlərinin

rəhbərləri ilə bir sıra görüşlər keçiriləcək. Səfər iyunun 24-də başa çatacaq.

"Azərbaycan"

Qırğız Respublikası Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

TÜRK PA-nın XI Plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərində səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova burada Qırğızistan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamtovla görüşüb.



Milli Məclisdən verilən məlumata görə, Azərbaycan parlament rəhbərini səmimiyyətə salımlayan Talant Mamtov ölkəmizlə arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib. O, xalqlarımız arasında dostluq əlaqələrinin dərinləşməsinə xidmət edir. Deputatlarımızın müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir. Joqorku Keneşinin sədri deyib ki, Qırğızistan və Azərbaycan bütün beynəlxalq qurumlarla önəmli olaraq həmişə bir-birini dəstəkləyir. O, TÜRK PA çərçivəsində

əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş Milli Məclisin Sədri Sahibə Qafarova xalqlarımız arasında çoxoxşarlıq tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edir. Deputatlarımızın müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir. Joqorku Keneşinin sədri deyib ki, Qırğızistan və Azərbaycan bütün beynəlxalq qurumlarla önəmli olaraq həmişə bir-birini dəstəkləyir. O, TÜRK PA çərçivəsində

Məclisin Sədri qeyd edib ki, ötən müddətdə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsinə qanunverici orqanların özünəməxsus töhfələr verdiyini qeyd edən Sahibə Qafarova Qırğızistan parlamentinin Sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayıb.

Spiker TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, müasir dünyada corayan edən hadisələrdə fonunda TÜRK PA-nın rolu və əhəmiyyəti daha da artmaqdadır. Bu təşkilat ötən illər ərzində fəaliyyəti ilə xalqlarımızı bir-birinə daha sıx bağlamağın səmərəli bir vasitəsi kimi özünü təsdiqləmişdir. O, bu baxımdan XI plenar sessiyasının təşkilatın gələcək fəaliyyətinə və üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin Sədri görüşdə həmçinin Azərbaycanın 44

günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbə və regionda yaranmış yeni vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərini işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sənədləri talan edib, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıdıb. Milli Məclisin Sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. O, ölkəmizin regionda daimi sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə bütün lazımı addımları atdığı diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Rosad CƏFƏRLİ, "Azərbaycan"

Milli Məclisdə Azərbaycanla İran arasında qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılmasından bəhs olunub

İyunun 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfi və Zöhrə Sədar Ləcəvərdi ilə görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdik ki, komitə sədri ölkəmizlə arasında əlaqələrin yüksəlməsinə xidmət edən digər parlamentlər, müvafiq dövlət qurumları arasında yaxşı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

Hicran Hüseynova Azərbaycanın dünyəvi, demokratik dövlət olduğunu, ölkəmizdə qadınların hələ 1918-ci ildə seçmək və seçilmək hüququ qazandıqlarını, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Komitə sədri Milli Məclisin, onun komitələrinin rəhbərliyində qadınların təmsil olduğunu qeyd edərək parlamentdə

gender bərabərliyi, ailə, uşaq məsələləri ilə əlaqəli qanunlardan danışdı.

H. Hüseynova torpaqlarımızın uzun müddət erməni işğalı altında olduğunu, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzü bərpa olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hazırda azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Qaçqınların öz doğma yurdlarına tezliklə qayıtması üçün lazımı şərait yaradılır. O, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilib.

İran İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfi və Zöhrə Sədar Ləcəvərdi səmimi görüşə görə təşəkkürlərini bildirdilər. Qonaqlar İran parlamentinin

strukturunu, qadınların parlamentdə təmsilçiliyi barədə məlumat veriblər. İranlı deputatlar İran İslam Şurası Məclisinin komitələri, o cümlədən Ailə, qadın və uşaq, Mədəniyyət və Ətraf mühit komitələrinin fəaliyyətindən bəhs ediblər. Onlar bu sahələrdə ölkələrinə həyata keçirilən layihələr, qəbul edilən qanunlar, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışdılar.

Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlərə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Saqayət Ali Mousavi və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanla Qazaxıstan arasında münasibətlər uğurla inkişaf edir



İyunun 23-də Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızistan Respublikasına işğar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Qazaxıstan Respublikası Milli Məclisinin Sədri Yerlan Koşanovla görüşüb.

Görüşdə dost və qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirmiş Milli Məclisin Sədri deyib ki, Azərbaycan və Qazaxıstan xalqları arasında çoxoxşarlıq əsərlərini dostluq və qardaşlıq əlaqələri mövcuddur və bu, ölkəmiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşməsinə möhkəm əsaslar yaradır. Spiker deyib ki, 2022-ci ildə ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü tamam olub. Bu müddət ərzində ölkəmiz bir çox sahələrdə üzrə dərin əməkdaşlıq əlaqələri qurmuşdur. Münasibətlərimizin inkişafında dövlət başçılarımızın rolu mühümdür.

İkitorfili əlaqələrin inkişafında qanunverici orqanların rolundan bəhs edən Milli

Məclisin Sədri parlamentlərin ölkələrimiz arasında əlaqələrin inkişafında körpü rolunu oynadığını qeyd edib, bu sahədə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarla da birgə uğurlu fəaliyyət göstərirlər. Spiker Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib.

Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub. Hazırda Azərbaycan işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir. Ölkəmiz regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir.

Milli Məclisin Sədri səmimiyyətə salımlayan Qazaxıstan Respublikası Parla-

menti Məclisinin Sədri Yerlan Koşanov ölkəmizin Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, Azərbaycanla münasibətlərin inkişafından razılığını ifadə edib. Münasibətlərimizin hazırlıq yüksək səviyyədə olmasında xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin mühüm rolunu qeyd edən Yerlan Koşanov müstəqillik illərində əməkdaşlığımızın daha da dərinləşdiyini bildirdi.

Qazaxıstan Parlamenti Məclisinin Sədri iki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, bu sahədə əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O, xüsusilə TÜRK PA çərçivəsində əməkdaşlığın önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Yasəmən MUSAJEVA, "Azərbaycan"

Şuşada dövlət büdcəsinin müzakirəsi keçirilib

İyunun 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin Şuşada birgə iclası keçirilib.



İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyətini diqqətə çatdırıb və bunun qururverici olduğunu bildirdi. O, bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuz, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb və bugünkü iclasın Şuşada keçirilməsi ilə yaradıldığı şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü bildirdi.

İclasda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Tahir Mirkişili iclasın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verib. İlk məsələnin - "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) cari büdcənin düzəldilməsi ilə bağlı olduğunu qeyd edən komitə sədri hər iki məsələ ilə əlaqədar fikirlərini açıqlayıb. Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə və gəlirlərin dövlət qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində olmaqdan keçirdiyi qürur hisslərini bölüşüb. O, Azərbaycan şəhidlərinin qanı ilə yoğrulmuş Şuşa torpağının xalqımız üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində, mədəniyyətində tutduğu xüsusi yerdən danışdı.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də komitələrin Şuşada iclasının keçirilməsinin, Azərbaycanın son 12 ilinin ən böyük büdcə artımı ilə bağlı rəsmi qərarların qəbulunun əhəmiyyətini barədə fikirlərini bölüşüb. O, Böyük Zəfərin və demir yumruq kimi birliyimizin rəmzi olan Şuşa şəhərinin xalqımızın həyatında və türk dünyasındakı yeri haqqında fikirlərini səsləndirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Naqif Həmzəyev, Məşhur Məmmədov, Fatma Yıldırım, Afət Həsənova, Aydın Hüseynov, İltizam Yusifov, Rəfiyə Quliyev çıxış ediblər. Deputatlar Milli Məclisin komitələrinin iclas və dirlmələrinin Şuşada keçirilməsinin önəmli əlamətdən hadisə kimi dəyərləndiriblər. Milli Məclisin komitələrinin iclaslarının Şuşa şəhərində keçirilməsinin mənafevi, siyasi əhəmiyyətindən söz açan deputatlar bununla Azərbaycan xalqını və dövlətinin qanunvericilik orqanlarının Şuşada davam etdirilməsi iradəsinin dünyaya nümayişi kimi vurğulayıblar.

Gündəliyin ilk iki məsələsi barədə danışıq maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasının ikinci ilində bərpa proqramlarını qabaqcadı təməllərə həyata keçirir. Bu baxımdan əlavə vəsaitlərin ayrılması çox önəmli məsələdir. Mümkün qədər qısa müddət ərzində burada normal həyatın bərpası, insanların yaşayışı üçün lazımı şəraitin yaradılması dövlətin prioritet məsələlərindəndir.

İclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, dövlət büdcəmiz inkişaf büdcəsidir və növbəti illərdə Qarabağ regionu Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olacaqdır. Büdcədə də möhür Qarabağ regionunun inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, artıq Araz vadisi və Ağdam iqtisadi zonaları yaradılıb və Ağdam iqtisadi zonasında ilk rezidentlər də var. Bütün bunlar bu regionda iş yerlərinin yaradılmasına və zonanın iqtisadi inkişafına müsbət təsir edəcəkdir.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələrinə və qazilərə dövlət qayğısından, bu sahədə həyata keçirilən dövlət proqramlarından danışdı. Bildirib ki, bu məsələlər ölkə rəhbərliyinin nəzarəti altındadır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə olındığı gələni etməyə çalışır.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov çıxışında büdcənin gəlir parametrləri üzrə icra göstəricilərindən danışdı. O diqqətə çatdırıb ki, əldə edilən nailiyyətlər göz önündədir. Hesablama Palatası bu qənaətdə qənaətə gəlib ki, ölkəmiz dövlət büdcəsinin gəlirləri baxımından öz üzərini götürdüyü öhdəliklərin icrasını artıqlaması ilə təmin edəcəkdir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olub.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi (ikinci oxunuş), "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Daşınar əmlakın yüklülüyü nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, artıq Araz vadisi və Ağdam iqtisadi zonaları yaradılıb və Ağdam iqtisadi zonasında ilk rezidentlər də var. Bütün bunlar bu regionda iş yerlərinin yaradılmasına və zonanın iqtisadi inkişafına müsbət təsir edəcəkdir.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələrinə və qazilərə dövlət qayğısından, bu sahədə həyata keçirilən dövlət proqramlarından danışdı. Bildirib ki, bu məsələlər ölkə rəhbərliyinin nəzarəti altındadır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə olındığı gələni etməyə çalışır.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov çıxışında büdcənin gəlir parametrləri üzrə icra göstəricilərindən danışdı. O diqqətə çatdırıb ki, əldə edilən nailiyyətlər göz önündədir. Hesablama Palatası bu qənaətdə qənaətə gəlib ki, ölkəmiz dövlət büdcəsinin gəlirləri baxımından öz üzərini götürdüyü öhdəliklərin icrasını artıqlaması ilə təmin edəcəkdir.

R.CƏFƏRLİ, "Azərbaycan"

REGİONLAR



İnkişaf abadlıqdan başlayır

İndi Goranboy hər kəsi tamamilə yeni görkəmdə qarşılayır. Aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri, reallaşdırılan yeni infrastruktur layihələri, yenidən qurulan avtomobil yolları və digər tədbirlər rayonun simasını günbəgün dəyişir.



Rayon mərkəzində salınan yeni istirahət parklarında, yaşayış massivlərində sakinlərin rahatlığı üçün yaradılan şərait rayona gələn qonaqların da zövqünü oxşayır.

Abadlıq və yenidənqurma işləri bir gün də sona gəlmir. İlk növbədə küçə və meydanlar yenidən qurulur, çoxmənzilli yaşayış binaları təmir olunur. Artıq bir çox küçəyə 15150 kvadratmetr asfalt örtüyü döşənmiş, 5720 metr soki

yan daşları düzülüb, 11675 kvadratmetr soki asfaltlanmışdır. Küçələrə 210 led lampa quraşdırılmış, məişət tullantılarının toplanması üçün 80 qutu qoyulmuşdur.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan, eləcə də 44 günlük Vətən müharibəsində döyüşərək yaralanan hər bir goranboyluya rayonda böyük hörmət və ehtiram var. Hazırda Goranboy Şəhidlər Xatirə Kompleksində yeni layihə əsasında yenidənqurma işləri aparılır. Kompleksin 26 İyun Silahlı Qüvvələr Günündə açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, Xan Qərvənd kəndində vaxtilə inşa edilmiş xatirə kompleksinin xüsusi layihə əsasında şəhərin yaşllaşdırılması istiqamətində işlər davam edir. Təkcə son aylar şəhər ərazisində 3 mindən çox qızılqul kolu ekilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlənir



İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpa işləri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, 1-ci texniki dərcəli yolun uzunluğu 81,6 kilometrdir. 4-6 hərəkət zolaqlı yolda müxtəlif diametrlilik 137 boru, 30 yeraltı keçid, 7 avtomobil körpüsü və həmin sayda avtomobil tuneli, 9 viaduk olacaqdır. Tunellərdən ən uzununu 3340, ən qısa 315 metr layihələndirilib. Onlar yolun 53,9, 69,9, 71,55, 73,7, 77,7, 78,35 və 80,6 kilometrliklərində inşa edilir.

Şəmkirin taxıl sahələrindən yüksək məhsul götürülür

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə taxılçılığın inkişaf etdiyi rayonlardan biri də Şəmkirdir. Burada son illər önəmli təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişafı istiqamətində həyata keçirilən tədbirlər sayəsində hər il zəmilərdən bol məhsul götürülür.

Artıq bir neçə gündür ki, arpa sahələrində biçinə başlanılmışdır. Ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq əldə olunmuşdur. Qeyd edək ki, rayonda cari ilin məhsulu üçün 14 min 193 hektarda buğda və arpa, 1680 hektarda isə qarğıdalı ekilmişdir.

Naftalan qonaqları yeni "libas" da qarşılayır

Ölkəmizdə sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalanda son illər aparılan yenidənqurma və abadlıq işləri nəticəsində şəhərin siması başdan-başa dəyişmişdir.



Şəhər icra hakimiyyəti gələn qonaqları razı salmaq, məmnun etmək üçün demək olar ki, hər gün bir yeniliyə imza atır. Bu işdə gələcək sakinlərinin arzusu və təklifləri də diqqətə alınır, məqsulların həyata keçirilməsi təmin edilir. Odu ki, Naftalanda hələ baxsın abadlıq və quruculuq işlərinin şahidi olmaq mümkündür. Şəhərdə yaşayışın artırılmasına, binaların fəsadlarının yenilənməsinə diqqətə yanaşılır, park və xiyabanların yenilənməsi, turistlər üçün maraqlı oyləncə mərkəzlərinə çevrilməsi üçün geniş işlər görülür.

Şəhərin memarlıq üslubuna xələf gətirən obyektlərdə də yenidənqurma işləri aparılır. Həmin binalar müasir memarlıq üslubuna uyğunlaşdırılaraq əsaslı şəkildə yenidən qurulur.

S.ƏLİYEV,
"Azərbaycan"

Salyanlı gənclər "Sosial media savadlılığı və kibercullinq" təliminə qoşulublar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində gənclər üçün "Sosial media savadlılığı və kibercullinq" adlı təlim keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Natiq Həsənzadə və təlimçi Günel Salayeva gənclərə "Önəmli media və sosial media", "Sosial mediada yayılan saxta xəbərlər" və səbəbləri barədə danışib. Həmçinin "Misinformation" və "Disinformation", "Informasiya süzgeci", "Xəbərin doğruluğunu müəyyən etməyin yolları" kimi məsələlər haqqında söhbət açıb. Bundan başqa, təlim zamanı "Sosial mediada təhlükəsizlik", "Kibercullinq", "Sosial mediada şəxsi məlumatların qorunması", "Sosial media aludəçiliyi", "Kibercullinq", "Kibercullinqin həyata keçirilmə yolları", "Kibercullinqə məruz qalanların bilməli olduqları məqamlar" haqqında gənclərə məlumat verilib.

Daha sonra gənclər komanda işində "clickbait" nümunələrini dair araşdırma aparıb və onu təqdim ediblər.

Əkinçinin gün doğandan batanacan cöldə olan vaxtıdır

Masallı fermerləri çəkdiqləri zəhmətin bəhrəsini dərirler

Masallı ölkəmizin qədim yaşayış məskənlərindədir. Rayon ərazisindəki tarixi abidələrin, xalq yaradıcılığı nümunələrinin sorağı əsrlərin o tayından gəlir. Burada yaşayış insanlar, əsasən, əkinçilik, heyvandarlıq, fiziki və zehni əməyin vəhdətindən yaranan sənəkarlıqla məşğul olmuş, öz gün-güzarlarını qurmuşlar.

Bu gün də Masallının ayrı-ayrı qəsəbə və kəndlərində xalça, palaz, həsir toxuyun, sandıq, kuzo, dolça, tondır və digər məişət əşyaları düzəltməklə məşğul olan neçə-neçə sənətkar var. Bütün bunlarla yanaşı, Masallıda adamların əsas məşğuliyyəti, gəlir yeri kənd təsərrüfatıdır və dövlətin göstərdiyi diqqət və qayğıkeçirli nəticəsində rayonda taxılçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük, kartof, çiyələk becərilməsi xeyli dərəcədə inkişaf etmişdir.

Keçən il rayonda 64 fermer tərəfindən 281 hektarda çəltik becərilməmişdir. Məlum olduğu kimi, çəltik ağır zəhmət tələb edən bitkidir. Onun becərilməsi, demək olar ki, suyun içərisində aparılır. Son vaxtlar xarici ölkələrdən alınıb gətirilən müasir texnikalar işləri xeyli dərəcədə asanlaşdırmışdır. Su təminatı da kifayət qədər olmuşdur. Nəticədə əkinçilər gözəldikləri məhsulu əldə edə bilmişlər. Hər hektarın məhsuldarlığı 34,4

paq mülkiyyətçiləri və fermerlər hər hektardan yüksək məhsul əldə etmək üçün agrotexniki tədbirlərə əməl etmişlər. İndi hər kos yetişdirdiyi məhsulu tez və itkisiz yığmağa çalışır. Kombaynlar şəhər şəh götürülən kimi işə salınır. 34 kombayn hər gün 350 hektar sahənin taxılını biçir.

Kartofu ikinci çörək adlandırılır. Qonşu Cəlilabad rayonunun əhalisi kimi Masallı camaatı da torpaqlar şəxsi mülkiyyətə keçəndən sonra kartof yetişdirməsinə ciddi əhəmiyyət verməyə başlamışlar. Bu da kartofçuluğun yaxşı gəlir gətirməsi ilə bağlıdır. İndi hər bir fermer, torpaq mülkiyyətçisi gəlirini, çıxarını yaxşı bilir. Düzdür, kənd təsərrüfatı əsasən təbii tələklə bağlıdır, amma toxum, mineral gübrələr, həmçinin başqa faktorlar da var. Elə il olur ki, kəndli çəkdiyi xərci güclə çıxarır, ya da ziyan düşür, heç xərcini də çıxara bilmir. İl uğurla gələndə isə məhsul aşıb-daşır. Belə vaxtlarda kənd adamının üzü gülür, xeyrini-şərini alnacaq, üzünə qulaqla yola verir, yeri gələndə imkansız əl tutur.

Bu ilin yanvar-fevral aylarında rayon üzrə 400 fermer 900 hektarda kartof ekmişdir. Aprel ayında düşən leysan yağışlar kartof əkinlərinə xeyli ziyan vursada da vaxtında müəyyən qədər gecikmə yaranarsa da, torpaq mülkiyyətçiləri gecəli-gündüzlü işləyib selin vurduğu zərəri

ABŞ-dan və s. yerlərdən müxtəlif məhsullar növlərin şitillərini gətirmişlər. Məhsulu daha tez yetişdirmək və baha qiymətə satmaq üçün sellofan örtükalı əkinçilik metodlarından da istifadə olunur. Çiyələk çoxillik bitkilər sırasına daxildir. Belə ki, bir dəfə ekib 3 il yaxşı məhsul götürmək olur. Hazırda rayonda 251 hektarda çiyələk yetişdirilir. Cari ilin bu vaxtdakı 1656 ton məhsul dərilmişdir. Əldə edilən bu məhsul da kartof kimi daxili bazarlarda satılmaqla yanaşı, Rusiyaya da ixrac olunur.

Baramaçılıq rayon əhalisinin məşğulluğunda müəyyən yer tutur. Keçən il 65 kümçü 140 quntun qurdunu becərmiş, 5 min 795 kiloqram yaş barama əldə etmişdir. Kümçülər hasıl gələn məhsulun hər kiloqramını "Azəripek" MMC-yə 4 manata satmış, əlavə olaraq dövlətdən hər kiloqram üçün 5 manat subsidiya almışlar. Bu il isə həmin subsidiya 6 manata qaldırılmışdır. Cari il rayonda 60 kümçü 132 quntun ipək qurdunu yetişdirir. Hələlik 3 min 954 kiloqram barama tədarük edilmişdir. Amma bu, son rəqəm deyil.

Tütünçülük də ildən-ilə inkişaf edir. Ötən il 52 hektar tütün sahəsinin hər hektarından 17,1 sentner yaş yarpaq toplanmışdır. Bu il hələlik 21 hektarda əkin aparılmışdır. Əkin işi davam edir.

Çay Masallı üçün önəmli bitkidir.

Sovet dövründə rayonda bir neçə çay emalı müəssisəsi fəaliyyət göstərmişdir. Lakin sonralar məlum səbəblər üzündən çay plantasiyaları otlaq sahələrinə çevrilmişdir. Bu gün isə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində görülən tədbirlər çərçivəsində rayonda yeni çay plantasiyaları salınıb. Hazırda rayonda 132 hektar çay plantasiyası var və onun 49

hektarı məhsul verir. İyun ayının 1-dən həmin sahələrdən 3 tondan çox yaşıl çay yarpağı yığılmışdır.

Bundan başqa, cari ilin yazında 1882 hektar tərəvəz, 310 hektar bostan, 685 hektar donlu-paxlalı bitkilər, 55 hektar qarğıdalı, 38,5 hektar don üçün günəbaxan və başqa bitkilər ekilmişdir. Həmin nemətləri yetişdirmək, yığmaq, tədarük təşkilatlarına təhvil vermək böyük zəhmət tələb edir. Buna görə də yayın istisna baxmayaraq, hər kəs gün doğandan batanacan işinin başındadır.

Seyran CAVADOV,
"Azərbaycan"

Qəbələdə Vətən müharibəsi iştirakçlarına medallar təqdim edilib

Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan müharibə iştirakçlarına medallar təqdim olunub.



Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu və döyüş tapşırıqlarını layiqətlə yerinə yetirmiş qəhrəman oğullar iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətinin məlumatı verilib. Bildirilib ki, medalların təqdim edilməsi münasibətlə keçirilən mərasimdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandıqı tarixi Qələbədən söz açıb, Zəfərlo başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Çıxış edənlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin valideynlərinə sabir diləyib, müharibə iştirakçılarında, qazılara cəsarətli arzulayıblar.

Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şimal regionunda 10 minə yaxın şagird yay məktəbində dərslərə cəlb olunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 186 mərkəz üzrə 9 min 797 şagird yay məktəbində dərslərə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, Qubada 82 məktəbdə 5 min 287, Qusarda 40 məktəbdə 1450, Xaçmazda 29 məktəbdə 1092, Siyazəndə 12 məktəbdə 691, Şabranda isə 23 məktəbdə 1277 şagird yay məktəbində dərslərə cəlb edilirdi.

İyunun 30-dək davam edəcək yay məktəbləri ödənişsiz və könüllü əsaslarla təşkil olunub. Yay məktəblərinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilənlərə zəruri bilik və bacarıqların verilməsidir.





Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır




● Qarabağ Azərbaycandır!



● Şuşanın tanınmış nəsiləri

Axundovlar



Molla Əli Kəbirli Bəhrəm bəy Axundov Süleyman Sani Axundov İsmayıl bəy Daruğə

Şuşa Bəyannaməsi türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsinin bir il tamam oldu. İki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi Şuşa Bəyannaməsində əksini tapdı. Bəyannamənin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Beynəlxalq hüquqa istinad olunmuş Şuşa Bəyannaməsinin həm qlobal, həm də regional əhəmiyyəti olduqca böyükdür.

İqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. İki qardaş ölkə regionda rifah və inkişaf tərəfdəridir.

Türkiyə Milliyyətçi Hərəkət Partiyasının baş katibi İsmət Bökütkatman çıxışında nəzərə çatdırıb ki, Şuşa Bəyannaməsinin imzalanması, növbəti Türkiyə və Azərbaycan arasında davam edən six tərəfdaşlığın artırılması, həmçinin regionda və türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir. O, bu bəyannamənin hər iki dövlətin öz hüquqları çərçivəsində imzalandığını qeyd edib, iki ölkənin davamlı mütəfəqqim əlaqələrinin olması baxımından bu sənədin önəmli rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi hadisədir. İki dövlətin öz hüquqları çərçivəsində imzalandığını qeyd edib, iki ölkənin davamlı mütəfəqqim əlaqələrinin olması baxımından bu sənədin önəmli rol oynadığını diqqətə çatdırıb.

Konfransda bu günlərdə Zəngilan rayonunun Ağal kəndində inşa olunan "ağıl kənd"nin birinci mərhələsinin açılış mərasiminin keçirildiyi bildirildi, bütün MDB məkanında ilk olan "ağıl kənd"nin həm də azad olunmuş ərazilərə böyük qaydışın ilk məntəqəsi olaraq qeyd edildi. "Yaşıl enerji" prinsipi əsasında qurulan bu modern kəndin inşasına bütün dünyada olduğu kimi, qardaş Türkiyədə də böyük maraq göstərildiyi vurğulandı.

Tədbirdə iştirak edən azad edilən ərazilərdə mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli işlərin həyata keçirildiyi bildirildi. Bu prosedura qardaş Türkiyənin də dəstək göstərdiyi diqqətə çatdırıldı. Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığına başlanıldı. Xüsusi vurğulan və qeyd olunub ki, iki ölkənin əməkdaşlığı ilə Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmnin çəkilişinə başlanılıb. Həmin film bu ilin sonuna tamamlanması nəzərdə tutulur.

Beynəlxalq konfransda çıxış edən Şuşa Bəyannaməsinin iki ölkənin birliyinə və qardaşlığının təntənəsi hesab edilər.

Z.FƏRƏCOVA, "Azərbaycan"

Şuşanın azad olunmasından 19 ay, bəyannamənin imzalanmasından isə 12 ay keçir. Aradan ötən zaman sübut etdi ki, türk dövlətləri arasında ilk dəfə imzalanmış olan bu qədar geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd artıq öz müsbət nəticələrini verməkdədir. Türkiyə-Azərbaycan dostluğunun, birliyinin əhəmiyyəti, türk dünyasının mənəvi bütövlüyü üçün də mühümdür. Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin bugünkü səviyyəyə çatdırılması digər qardaş xalqların da türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmasına zəmin yaradır.


keyfiyyətə yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb: "Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun - Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyəni Mustafa Kamal Atatürkün və "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" deyəni Heydər Əliyevin irsinə sadiqliyini ifadəsi, gələcək nəsillər üçün örnəkdir".

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Södrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında vurğulayıb: "İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədar bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibət rəhbər istonların siyasi hadisə, məsələ və prosesin fəvqündədir". O, bildirib ki, ölkələrimiz ortaq siyasi iradə və birgə strateji fəaliyyət əsasında yeni realıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırıblar. Yeni mərhələdə Azərbaycan və Türkiyənin təşəbbüsləri, o cümlədən kommunika-siyaların bərpası, Zəngəzur dəhlizinin açılması bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşı-

● Yaddaş

Şuşanın ilk gerbi bu yerlərin tarixən Azərbaycana məxsus olduğunu təsdiqləyir

Böyük zəfərin qürurunu yaşayan Azərbaycan xalqı üçün bu il tarixə "Şuşa ili" kimi yazılır. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda bildirilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.



(Gəncə) quberniyası təşkil ediləndə Şuşa qəzası da onun tərkibinə keçib. 1883-cü ildə Şuşa qəzasının ərazisində iki yeni qəza - Cavanşir və Cəbrayıl qəzaları yaradılıb.

Bu tarixi hadisələr baş verməzdən əvvəl çar I Pyotr tərəfindən "Şəhərlərin gerblərinin tərtibi haqqında" fərman verilib. Həmin fərmana uyğun olaraq, XIX əsrin sonunda Rusiyada 700-dən çox şəhərin hər birinin öz gerbi mövcud idi. 1785-ci ildə isə Rusiya hökuməti tərəfindən "Şəhər əsasnaməsi" qəbul edildi. Bu əsasnamənin 28-ci maddəsində qeyd olunub: "Hər bir şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə ediləlidir". Qeyd etdiyimiz kimi, həmin vaxt Şuşa - Kəspil vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi idi.

zi idi. Qəza şəhərlərinin əksəriyyəti kimi, Şuşanın da öz gerbi vardı.

Rusiya imperiyasının yeni inzibati-ərazi bölgüsünə görə, 1840-cı ildə qəza şəhəri statusunda Kəspil vilayətinin tərkibində olan Şuşanın gerbi 1843-cü il mayın 21-də imperator I Nikolay tərəfindən təsdiqlənib. Gerb qalxan şəklində hazırlanıb. Qədim Şuşanın gerbinin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kəspil vilayətinin gerbindəki təsvirlərin eyni olub.

Gerbə iki yerə bölünmüş qızılı fonun bir hissəsində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov təsvir edilib. Tədqiqatçılar bu fikirdədirlər ki, Şuşanın da, Bakının da gerblərində əks edilmiş alov dilləri Azərbaycan odlar ölkəsi olmasına işarədir.

Şuşanın gerbinin yarıdan aşağı hissəsində yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir edilib. Araşdırıcılar bildirirlər ki, bu təsvir həmin ərazidə cins atların yetişdirildiyini, həmçinin Qarabağda atçılığın inkişafını, yəhər və yüyənənin də yerli istehsal olduğunu əks etdirir. Gerb həmçinin yurdumuzun təbii sərvətlərini əks etdirmək, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.

Şuşanın gerbi aydın şəkildə göstərir ki, bu ərazinin ermənilərə heç bir aidiyyəti olmayıb. Çünki gerbdə Azərbaycanın təbii sərvətləri, xalqımızın məşğuliyyəti, həyat tərzi, arzuları, duyğuları çox aydın və mükəmməl şəkildə təsvir edilib.

"Azərbaycan"

● Milli-mənəvi dəyərlərimiz

Şuşanın hər tərəfindən bir tarix boylanır

Qarabağın baş tacı olan bu qədim və əsrarəngiz şəhərin hələ yətinə araşdırılmamış və araşdırılmasının yolunu gözləyən bir çox realıqları, həttdə var. Onlardan biri də Şuşanın məhəllələri və bulaqlarıdır. O məhəllə və bulaqların ki çoxunun tarixi bilinmir...



Xoca Mərcanlı məhəlləsi, bulağı və məscidi

Şuşanın bu bulağı da öz adını yerləşdiyi məhəllədən almışdır. Xoca Mərcanlı şəhərin mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Əsası XVIII əsrdə qoyulan Şuşanın ən qədim yaşayış məkanlarından hesab edilir. Belə ki, Xoca Mərcanlı məhəlləsinin tarixi şəhərin tarixi ilə üst-üstə düşür. Şuşanın digər məhəllələri kimi, Xoca Mərcanlında da öz bulağı və məscidi var idi. Bulaq Xoca Mərcanlı məscidinin yanında inşa edilmişdir.

Xoca Mərcanlı bulağı da erməni vandalizmindən zərər çəkdi. 1992-ci il mayın 8-də Şuşa işğal edildikdən sonra Xoca Mərcanlı məscidi və məhəllədəki digər tikililər dağıldı. Bulaq baxımsız vəziyyətə düşdü, suyu qurudu.

Artıq Ermənistan silahlı qüvvələrinin Şuşa işğalı tarixdə qalıb. Bu gün Azərbaycan Ordusunun zəfəri ilə azadlığa qovuşmuş ərazilərimizdə tikinti-quruculuq işləri aparılır. İşğalçıların izləri torpaqlarımızdan silinir, uçurub-dağıntıları, yerlə-yeksan etdikləri tikililər yenidən ucaldılır. Şuşa da bərpə olunur, saf bulaqları yenidən çağlanağa başlayır.

EİŞAN QƏNİYEV, "Azərbaycan"



Meymunçığıyi pandemiya elan edildi

Virus yayılmaqda davam edir


Meymunçığıyi xəstəliyinin yayılması getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəvqəladə hallar komitəsinin ötən gün keçirilən iclasında meymunçığıyi pandemiya elan edildi. İclasda qeyd olunub ki, ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etməyi təqdirə virus yayılmaqda davam edəcək.

Son olaraq Sinqapur və Cənubi Koreyada ilk yoluxma faktları aşkarlanıb ki, bununda da may ayından bəri virusa 43 ölkədə 2100-dən çox yoluxma halı qeyd alınıb. Cənubi Koreyanın səhiyyə qurumları meymunçığıyi dördpilləli sistem üzrə ikinci dərəcəli yoluxucu xəstəlik kimi təsnifatlandırılıb. ÜST-ün məlumatına görə, yoluxma hallarının 80 faizindən çoxu Avropada aşkar edilib. Xəstəlik Şimali Amerika, Cənubi Amerika və Avstraliyada da yayılıb. Xəstəliyə əsasən Mərkəzi və Qərbi Afrika ölkələrinin ucaq hissələrində rast gəlinir. Afrikadan konardı, həmin orazilərə səyahət etməyənlərdə də meymunçığıyi aşkarlanıb.

Heyvanlar meymunçığıyinin daşıyıcıları ola bilər

Üzdə başlayan və bədəni yayılan səpgiləri ilə fərqlənən meymunçığıyi xəstəliyi insanlar arasında lezyon və ya xoralarla yaxın və ya birbaşa fiziki təmas olduqda ötürülür. Buna görə də infeksiyanın yayılması sürəti yüksək deyil.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmaqda davam edən meymunçığıyi virusunun yaratdığı yeni təhlükəni aşkarlayıb. Mütəxəssislər meymunçığıyi virusuna yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmamasını tövsiyə edib. İndiyə qədər heç bir heyvanda meymunçığıyi virusunun aşkar edilmədiyini bildirsə də, dağışının və digər gəmirici heyvanların xəstəliyə həssas olduğu deyilir. Uorvik Universitetinin professoru Lourens Yanq deyir ki, virus heyvanlara ötürüldüyü zaman insanlar arasında yoluxma hallarının sayı artırıla bilər. Buna görə də ev



heyvanlarını baytar nəzarəti altında saxlamaq vacibdir.

Meymunçığıyi əleyhinə peyvənd lazımdır?

Azərbaycanda hələ ki meymunçığıyi-nə yoluxma faktı qeyd alınmayıb. Səhiyyə naziri Teymur Musayev də əhaliyə müalicə edərək sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bələdan uzaq durmağın mümkün olduğunu deyib. Nazir eyni zamanda meymunçığıyine qarşı mövcud olan peyvəndin kütləvi şəkildə gətirilməsinə ehtiyac olmadığını, Azərbaycanın virusun geniş yayılmadığını qeyd edib. O vurğulayıb ki, çiçək növlərinə uyğun olan peyvəndlərin meymunçığıyine qarşı qarşılıqlı həssaslığı var.

Azərbaycanda əhalinin əksər hissəsi digər çiçək növlərinə qarşı peyvənd olunmuşuna görə yaş 40-dan artıq olan insanlar üçün meymunçığıyine yoluxmaq qorxusu yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancın da xəstəliyin insandan-insana çətinliklə keçdiyini bildirir. Onun sözlərinə görə, xəstəlik müşahidə altında saxlanmalıdır. O, Azərbaycan hökuməti

nin xəstəliyin diaqnozu üçün testlərin alınması məqsədilə ÜST-ə müraciət etdiyini və qısa zamanda minlərlə testin gətirəcəyini də bildirir.

Hande Harmancın əlavə edib: "Bütün əhalinin həmin xəstəliyə qarşı peyvənd olunması müzakirə mövzusu deyil. Tədqiqatlar aparılır və yüksək risk qruplarını təmsil edən insanların peyvəndlənməsi mümkündür".

Virus gizli dövr keçir

Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçığıyi virusu bir müddət gizli dövr keçir. Onlar virusun 2017-ci ildən gizli yayıldığını istisna etmirlər.

İndiyədək virusdan yalnız Nigeriyada bir ölümlə halı qeyd alınıb. Lakin hər bir vəziyyətə hazır olmalıyıq. Hər bir halda xəstəliyin yayılmasının əsas faktoru insan amilidir. Buna görə sadə gigiyenə qaydalarına əməl edərək lazım olduğu təqdirdə təmaslardan uzaq duraraq özümlü və insanların xəstəlikdən qorunması, geniş yayılmasının qarşısını almalıyıq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Bolqarıstanda hakimiyyət böhranı yaranıb

Ölkə parlamenti hökumətə etimadsızlıq göstərdi

Bolqarıstan parlamentarileri Baş nazir Kiril Petkovun hökumətinə etimad göstərməyib. Səsvərinin nəticələrinə görə, 123 deputat hazırkı kabinetin "əleyhinə", 116 deputat "lehinə" səs verib. Bitərəf olmayıb. Səsvərdən sonra Kiril Petkov deyib ki, hökumət rəhbərlik etmək onun üçün şərəf idi. Ona görə də etimadı geri qazanaq üçün "döyüşü" davam etdirəcək.

Baş nazirin koalisiyası Xalq Məclisində çoxluğunu niyə itirir?

Xatırladıq ki, Kiril Petkov 2021-ci ilin dekabrında keçirilən parlament seçkilərindən sonra Baş nazir postunu tutub. Ötən ilin dekabrında keçirilmiş parlament seçkiləri nəticəsində Kiril Petkov və Asen Vasilevin rəhbərlik etdiyi "Dəyişiklikləri davam etdirək" (PP) koalisiyası parlamentdə daha çox yer (67) əldə edib. Bundan sonra Bolqarıstan Sosialist Partiyası, "Demokratik Bolqarıstan" seçki bloku və "Bela xalq var" (YTN) partiyası ilə koalisiya hökuməti qurulub.

İyunun 8-də YTN lideri Slavi Trifonov partiyasının koalisiyadan çıxdığını elan edib. O, bu hərəkəti səbəb kimi ölkənin bədcəsi ilə bağlı fikir ayrılıqlarını və Petkovun Şimali Makedoniyanın Aİ-yə üzvlük danışıqlarına başlamasına icazə verməklə bağlı çox uymuş mövqeyini göstərib. Beləliklə, Petkovun koalisiyası Xalq Məclisində çoxluğunu itirib.

Etimadsızlıq təklifi sağ mərkəzi "Vətəndaşlar Bolqarıstanın İnkişafı Uğrunda" (GERB) partiyasının üzvü Desislava Atanasovanın başçılıq etdiyi bir qrup deputat tərəfindən irəli sürülüb. Bu partiya Petkov artan inflyasiyanın gəldəndən gələ bilməməkdə günahlandırılıb və onun maliyyə siyasəti tənqid edilib.

Petkov vəfatəddə olduğu müddətdə NATO tərəfdarı kimi bu qurumun gündəliyinə sadiq qalıb. Bu ilin fevralında o, Ukrayna ərazisində Rusiyanın xüsusi əməliyyatı barədə kifayət qədər sət danışımağı üçün müdafiə naziri Stefan Yanevin işdən çıxarılmasını tələb edib. Yanev martın 1-də vəzifəsini tərk edib.

Bir il ərzində 3 seçki keçirilib

Bolqarıstanda növbədən-konər parlament seçkiləri ötən ayın 14-də keçirilib. Seçicilərin 25,67 faiz səsini qazanan "Dəyişiklikləri davam etdirək" koalisiyası seçkilərdə qalib

olub və 47-ci çağırış Xalq Məclisində 67 mandatla yiyələnib. İkinci mövqedə keçmiş Baş nazir Boyko Borisovun "Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları" partiyasının Demokratik Qüvvələr İttifaqı ilə qurduğu koalisiya qərarlaşıb. Koalisiya 22,74 faiz səs toplayaraq 59 mandatla sahib olub. Sonrakı yeri 13 faiz səs və 34 mandatla türkösilə siyasətçi Mustafa Qaradayın "Haqq və ədalətli hərəkət" tutub.

47-ci çağırış parlamentin yeni tərkibində Bolqarıstan Sosialist partiyası (10,21 faiz səs, 26 mandat), "Bela xalq var" partiyası (9,52 faiz səs, 25 mandat), "Demokratik Bolqarıstan" birliyi (6,37 faiz səs, 16 mandat) və "Dirçəliş" partiyası (4,86 faiz səs, 13 mandat) yer alıb.

Qeyd edək ki, Bolqarıstanda parlament seçkiləri 2021-ci il ərzində 3 dəfə keçirilib. Aprel və iyul aylarında seçkilərdən sonra heç bir partiya Nazirlər Kabinetini formalaşdırma bilməyib.

Ümidlər puç oldu

Dekabrda Xalq Məclisinin iclasında çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə bildirib ki, sərbəzliklə və ümidlə yeni höku-

mətin işinin başlanmasını gözləyir. Dövlət başçısı vurğulayıb ki, yeni hökumətin əsas vəzifələrindən biri məhkəmə sisteminin islahatı və korrupsiyaya qarşı total mübarizədir. Özü də bu istiqamətdə yaxın 100 gün ərzində müəyyən uğurlar əldə olunmalıdır.

Radev Petkovu müvafiq mandat təqdim edərkən deyib: "Sizin və koalisiya üzrə tərəfdarlarınızın üzünə bundan əvvəlki avtoritar idarəetmə zamanı qeyd olunan hakimiyyətin qüsurlu modelini dəyişmək məsuliyyəti düşür. Siz korrupsiya və qanunsuzluqla, habelə bunların yaratdığı qeyri-bərabərlik və ədalətsizliklə mübarizə aparmalıyıq. Kölgə hakimiyyətinin kökünü kosmalıyıq. Sizin əsas resursunuz xalqın dəstəyi olacaq. İlk 100 gün ərzində qotiyətli və sağlamlaşdırıcı dəyişikliklər həyata keçirməyiniz koalisiya korrupsiyaya qalib gələ bilməyəcək. Qanunilik ən vacib dəyüşdür və digər bütün məsələlər onun nəticəsində asılıdır".

Təəssüf ki, ümidlər yenə doğrulmadı və ölkəni daha bir növbədən-konər seçkilər gözləyir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

LOT - 1. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin satın alınması
Tender iştirakçılara təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas sərərlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədov, tel: 496-52-05) ala bilərlər:
İşlərin qısa təsviri:
"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin görülməsi
Tenderdə iştirak haqqı: 3000,00 (üç min) AZN
İH: AZ221BAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/H: AZ03NABZ0135010000000002944
SWİFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün orijinal;
- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra on az 95 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri;
- məlgöndərinin (podratçının) işini icrasını üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;
- məlgöndərinin (podratçının) bir il ərzində (qeyd) işində iştirak etdiyi göstərisə, bütün fəaliyyəti dövründəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında və digər icbari ödəmələri dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərdən, habelə son bir il ərzində (fəaliyyəti davandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olması barədə arayış;
- iddiaçının satılma müqaviləsinə bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyəti əmsal barədə əmr təqdim edilməlidir);
- öz əmlakından sorbət və məhdudiyətsiz istifadə etmək imkan, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunması, əmlakı üzünə həbs qoyulması, ödəniş yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması barədə arayış;
- satılma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərini, habelə işlərinin idarə edənələri, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satılma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasını məhkəmə qərarında qadağan edilməməsi barədə arayış;
- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;
- satılma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq səhəd peşakarlığı, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərəstəsinin, etibarlılığının olması (son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində ümumi məbləği 10 milyon AZN-dən az olmayan, oxşar parkın əsaslı təmiri işini əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) on azı bir sifariş baş podratçı kimi qonaqbox şəkildə icra etməsi haqda məlumat və təsdiq edici sənədlər (müqavilə, işlərin təhvil aktları təqdim edilməklə) son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində on az 5 milyon AZN döviyyə tələb olunur. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdar şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrı-ayrılıqda təqdim edilməlidir;
- podratçının son üç il (2019-2021) ərzində təhvil verdiyi parkın ümumi sahəsi az 100 000 (yüz min) m² təşkil etməlidir (Qeyd: parkın ərazisində tamət işləri, mərmər işləri, on az 1 müasir standartlara cavab verən fəvvarə və ya göl tikintisində təcrübəsi olan) və digər məlumatları özündə əks etdirən təsdiq edici sənədlər təqdim edilməlidir;
- iddiaçının əvəzliliyi və texnikası barədə məlumatlar;
- tələb olunan işçi heyəti 1) Yol mühəndisi - minimum 2 il təcrübəsi olmalıdır. 2) Geodez-Topograf - minimum 5 il təcrübəsi olmalıdır. 3) Təhlükəsizlik mühəndisi (SƏTƏM) - minimum 2 il təcrübəsi olmalıdır. 4) İş icraçısı - minimum 2 il təcrübəsi olmalıdır. 5) Mühəndis-mexanik - minimum 2 il təcrübəsi olmalıdır. 6) Mühəndis elektrik - minimum 2 il təcrübəsi olmalıdır. 7) İxtisas botanik.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsl və 1 surət) tərtib olunmalıdır (xərici dilə on tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununu tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20.07.2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərflə 28.07.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər geri qaytarılacaq. Tender iştirakçıların təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-də 29.07.2022-ci il saat 11:00-a qədər açıqlanacaq.

Tender iştirakçıların səlahiyyətli nümayəndələri zərflərini açılışda iştirak edə bilərlər.

Tender komissiyası

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi"nin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan şəxslər (+994 12) 403 87 91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 24 iyun 2022-ci il saat 14:00-dan 13 iyul 2022-ci il saat 18:00-dək qəbul olunur.

Ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16

Tender komissiyası

İrəvanda gedən bahalaşma bütün sahələri bürüyüb

Ölkədə hər 3 nəfərdən biri yoxsulluq həddində yaşayır

Ermənistanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir. Bu əsna da vətəndaşların vəziyyəti daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın artmasına rəvac verir. İndi bu ölkədə insanlar gələcəklərinə nikbin yanaşmayıb Ermənistanı tərk etməyə çalışırlar.

Ölkədə qalan ermənilərin durumu isə olduqca acınacaqlıdır. Onlar böyük səfərlər içində yaşayırlar, gündəlik ərzaq almağa pul tapmaqda belə çətinlik çəkirlər. Hazırda Ermənistanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir.

Bu ilin ilk yarısının nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Ermənistanın rəsmi statistikasına görə, bu gün ölkədə hər 5 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə isə bu göstərici hər 3 nəfərdən birinə aiddir. Sözügedən ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsiz-

dir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır. Praktiki olaraq, Ermənistanın həm rəsmi statistikasına, həm də beynəlxalq hesabatlar ölkənin sosial və iqtisadi vəziyyətinin çox acınacaqlı olduğunu göstərir.

Bu arada Ermənistanda ABŞ dollarının kursunun faktiki dəyişmə dinamikası dizel yanacağının qiymətində də öz əksini tapıb. Təhlilçilər bildirirlər ki, 2022-ci ilin yanvar-may aylarında 1 litr dizel yanacağında idxalın faktura qiyməti 52-57 faizə yüksəlib. Həmin dövrdə dolların məzənnəsi 4-6 faizə düşüb, məhsulun səhm qiyməti isə 32,4 faiz artaraq 500 dramdan 662 drama (1 ABŞ dolları 420 drama satılır) yüksəlib. Beləliklə, ölkə bazarmında dizelin qiymətinin 72-76 faizə qədər artacağı gözlənilir. Həmin dövrdə valyuta məzənnəsi 6-8 faizə düşüb, məhsulun səhm qiyməti isə 44,86 faizə, 457 dramdan 662 drama yüksəlib. 2022-ci ilin yanvar ayında buğda idxalının faktiki vəziyyəti 22-26 faizə yüksəlib. Bir kiloqram "Baqramyan" buğda sortundan olan unun qiyməti isə 8,8 faiz artaraq 310 dram olub.

Ermənistanda özəl investisiyaların tərkibi və strukturunda da çox pis vəziyyətdədir. Xüsusilə 2021-ci ildə yatırılan xarici investisiyaların böyük hissəsi metal filizinin hasilatına və enerji sisteminin panyına düşür. Maraqlıdır ki, birbaşa xarici investisiyaların təqribən 70 faizində iqtisadiyyatı ciddi problemlərlə üzləşən Rusiya Federasiyasından gəlib. Odur ki, 2022-ci ildə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına aktiv şəkildə sərmayə qoymağa davam edəcəyi ehtimalı çox azdır.

Bütün bunların nəticəsində Ermənistan iqtisadiyyatı sürətlə çökür. Maraqlıdır ki, Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daha yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində də problemlər mövcuddur. Dünya əlvan metal və metal bazarmında qiymətlərin enməsi Ermənistanın qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirlərinin xeyli azalmasına səbəb olub. Bu səhəd fəaliyyət göstərən şirkətlərin çoxu bağlanıb.

Bu durumda ölkə daha çox xarici dövletlərdən asılı vəziyyətə düşür. Belə vəziyyət isə bir dövlət kimi Ermənistanın məhvi deməkdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik

ELDAR SALAYEVİN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorluğu və kollektivi Azərbaycanda Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırova anası

ARİFƏ ƏLİ-HƏSƏN qızı BAĞIROVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəmməd Nəbiyev prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbajian-news.az
az.reklam@mail.ru
azerbajian-news@mail.ru
www.azerbajian-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsuliyyətli katib - 539-43-23,
Məsuliyyətli müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanaitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sənədlənmə, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalarla cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5975
Sifariş 1732
Qiyməti 40 qəpik